

İQTİSADI NORMATİVLƏRƏ RİAYƏT EDİLMƏSİ

(min manatla)

Normativin adı və təsviri	Normativin maks/min həddi	Faktiki qalıq (hesabat tarixinə)
1.1 Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin maksimum həddi	XXX	XXX
a) Bankın bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit riskinin miqdarı (%)	maks. 25%	21.5
b) Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara qarşı, habelə beynəlxalq nüfuzlu reyting agentlikləri (Standard & Poor's, Fitch Ratings, Moody's, bundan sonra - beynəlxalq reyting agentlikləri) tərəfindən verilmiş minimum investisiya reytinginə malik qeyri-rezident banklara qarşı kredit tələbləri, bu Qaydada müəyyən edilmiş KTN əmsalına uyğun olaraq verilmiş daşınmaz əmlak krediti, habelə "Layihə maliyyələşdirilməsi kreditlərinin prudensial tənzimlənməsi Qaydası"nın tələblərinə uyğun verilmiş layihə maliyyələşdirilməsi kreditləri istisna olmaqla, bankın bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə qismən təminatlı və ya təminatsız kredit tələb(lər)i üzrə kredit riskinin maksimum miqdarı (%)	maks. 10%	8.7
c) sistem əhəmiyyətli bankın digər sistem əhəmiyyətli bank üzrə kredit riskinin miqdarı (%)	maks. 15%	0.6
d) Təminatı qismində bu Qaydanın 5.3.1-ci və 5.3.2-ci yarımbəndlərində müəyyən edilmiş təminat növləri istisna olmaqla bu Qaydanın 5.3-cü bəndində qeyd edilmiş digər təminat növləri çıxış edən kredit tələbi üzrə kredit riskinin maksimum miqdarı (kredit tələbinin təmin olunmuş hissəsi bu Qaydanın 5.3-cü bəndinə uyğun olaraq azaldılmadan)	maks. 50%	0.6
1.2 Qeyri-bank maliyyə təşkilatı üzrə kredit risklərinin maksimum həddi	XXX	XXX
a) bir qeyri-bank maliyyə təşkilatı üzrə kredit tələbinin bankın I dərəcəli kapitalına nisbəti (%)	maks. 7%	5.6
b) qeyri-bank maliyyə təşkilatları üzrə məcmu kredit tələblərinin bankın I dərəcəli kapitalına nisbəti (%)	maks. 30%	20.4
2. Bankın iri kreditlərinin bankın I dərəcəli kapitalına nisbəti (%)	maks. 8 dəfə	0.7
3. Banka aidiyyəti olan şəxslərə və onların adından hərəkət edən şəxslərə verilmiş kreditin maksimum məbləğinin (cəmi) bankın məcmu kapitalına nisbəti (%)	maks. 20%	11.4
a) onlar hüquqi şəxs olduqda (birinə) (%)	maks. 10%	1.4
b) onlar fiziki şəxs olduqda (birinə) (%)	maks. 3%	0.2
4. Digər hüquqi şəxslərin paylarının (səhmlərinin) əldə olunması üçün qoyulmuş məhdudiyyətlər	XXX	XXX
a) bir digər hüquqi şəxsin kapitalında iştirakın bankın məcmu kapitalına nisbəti (%)	maks. 10%	7.1
b) digər hüquqi şəxslərin kapitalında məcmu iştirakın bankın məcmu kapitalına nisbəti (%)	maks. 40%	14.4
5. Ani likvidlik əmsalı (%)	min. 30%	47.5
6. I dərəcəli kapitalın adekvatlıq əmsalı (%) (minimum)	min. 5%	23.1
	min. 6%	
7. Məcmu kapitalın adekvatlıq əmsalı (%) (minimum)	min. 10%	23.1
	min. 12%	
8. Leverec əmsalı (%) (minimum)	min. 4%	8.0
	min. 5%	
9. Sərbəst döənərli valyuta üzrə məcmu açıq valyuta mövqeyi (%)	maks. 20%	(3.2)
10. Qapalı valyuta üzrə məcmu açıq valyuta mövqeyi (%)	maks. 14%	0.1
11. Minimum məcmu kapital tələbi (min. AZN)	50,000	785,567.1
12. 30.07.2022-ci il tarixindən sonra verilmiş (restrukturizasiya edilmiş kreditlər də daxil olmaqla), habelə qeyd edilən tarixə qədər verilmiş, lakin 30.07.2022-ci il tarixdən sonra restrukturizasiya edilməsi nəticəsində ümumi müddəti (restrukturizasiyaya qədər və restrukturizasiyadan sonrakı müddət nəzərə alınmaqla) 5 il və ondan artıq olan istehlak kreditlərinin məcmu miqdarı bankın I dərəcəli kapitalına nisbəti (%)	max 0.1%	0.0
13. Qismən əhəmiyyətli aidiyyəti şəxs kreditləri üzrə təminatların bazar dəyəri "Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası"nın 3.5.1 – 3.5.3-cü yarımbəndlərində müəyyən edilmiş hədlərdən aşağı olduqda, kreditin təminatı qismində beşinci qrup təminatlar çıxış etdikdə, yaxud təminatsız verildikdə bu cür kredit tələblərinin məcmu miqdarı bankın tutulmalardan sonra I dərəcəli kapitalına nisbəti (%)	max 1%	0.3
14. İdarə Heyətinin qərarı ilə bir aidiyyəti şəxsə verilmiş kredit tələblərinin məcmu miqdarı bankın I dərəcəli kapitalına nisbəti (%)	max 0.01%	0.0
15. İdarə Heyətinin qərarı ilə bütün aidiyyəti şəxslərə verilmiş kredit tələblərinin məcmu miqdarının bankın I dərəcəli kapitalına nisbəti (%)	max 1%	0.0